




Robert Sekuta:
"Bakı Forumu global problemlərin həlli yollarını tapmağa öz töhfəsini verəcək"

2

Dünyanın nüfuzlu KİV-ləri IX Qlobal Bakı Forumundan yazır



Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal dünya nişamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumu Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.



№ 107 (6548) 18 iyun
2022-ci il. Qiyməti 60 qəpik

XALQ ÖZ PREZİDENTİNƏ DƏSTƏKDİR!



Əgər Fransadakı milli azlıqlar baş qaldırsalar...




MEDIA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib

İyunun 17-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri Kanat İskakovun rəhbərlik...



Rusiya Paşinyanı aradan götürür: yeni namizəd kimdir?



Niyə avtobus sürücüləri dayanacaqda saxlaya bilmir?

"Son zamanlar taksidən istifadə edən insanların sayında da artım müşahidə olunur. Bu, təbii. Çünki hər bir məsələ iqtisadiyyatda olduğu kimi tələb və təklif qanunu..."



Rus iqtisadçı: "Ermenistan Zəngəzur dəhlizinin açılmasına məcburdur"

Ermenistanın baş naziri Nikol Paşinyan ötən gün növbəti dəfə bəyan edib: Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyi elədir ki, dəhliz məntiqi olmamalıdır...



18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tam hüquqlu və beynəlxalq hüququn...

7



Azərbaycana meymunçıyı ilə bağlı dərmanlar gətiriləcək

16

"Azərbaycana meymunçıyı ilə bağlı testlər və dərmanlar gətiriləcək". Bunu SİA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Venesuela Azərbaycanla əlaqələrə böyük önəm verir



Prezident İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Görüşdə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun regional səfər çərçivəsində Azərbaycana səfər etməsinin önəminə toxunuldu və bu, siyasi münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi. Venesuela Prezidentinin bu səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Nikolas Maduro Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu bildirdi və Venesuelanın ölkəmizlə əlaqələrə böyük önəm verdiyini vurğuladı. Qonaq ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirdi, çoxtərəfli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində görülən iş-

ləri müsbət qiymətləndirdi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında ölkələrimizin birgə uğurlu fəaliyyət göstərdiyi qeyd edildi. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin bir il də uzadılması məsələsində Venesuelanın dəstəyi vurğulandı. Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsipləri olan Bandunq prinsiplərinə sadıq olduğu bildirildi.

Dövlətimizin başçısı vurğuladı

ki, Venesuela hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Prezident İlham Əliyev qeyd etdi ki, münaqişə öz həllini tapıb, Azərbaycan ədaləti, beynəlxalq hüququ, ərazi bütövlüyünü özünə bərpa edib. Dövlətimizin başçısı onu da bildirdi ki, ölkələrimiz hər zaman bir-birinin suverenliyini və müstəqilliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Söhbət zamanı iqtisadi sahə-

də də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi qeyd olundu. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirildi.

Görüşdə OPEC+ formatı çərçivəsində də ölkələrimizin uğurlu fəaliyyəti vurğulandı. Dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib

"IX Qlobal Bakı Forumunun önəmi böyükdür"

Prezident İlham Əliyev
İsrailin sabiq Baş nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib.

Söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Forumla olan marağın göstəricisi kimi qiymətləndirilib, eyni zamanda bu Forumun beynəlxalq səviyyədə artıq qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyi açıqlanıb. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.

Robert Sekuta: "Bakı Forumu qlobal problemlərin həlli yollarını tapmağa öz töhfəsini verəcək"

Düşünürəm ki, bu forum dünyada yaranan problemlərin həll yollarını tapmağa öz töhfəsini verəcək. Ancaq hətta beynəlxalq mütəxəssislərin sayəsində belə çətinlikləri aradan qaldırmaq asan deyil. Hər kəsin öz fikri var. Bəzən bu fikirlər bir-birilə ziddiyyət təşkil edir. Forumda yeni ideyalar irəli sürülür. İştirakçılar öz ölkələrinə dönerkən bu ideyaları tətbiq etməyə başlayır.

Bu sözləri ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekuta AZƏTAC-a verdiyi açıqlamasında deyib. "Biz Qafqazda sülhün qorunması istiqamətində ciddi addımlar atmalıyıq. ABŞ nümayəndə heyətinin forumda iştirakı bizim səylərimizi açıqca əks etdirir. Onların Prezident İlham Əliyev və ermənistanlı həmkarı ilə apardığı danışıqlar ABŞ-ın bölgədə gedən proseslərə biganə qalmadığını göstərir", - deyir Robert Sekuta əlavə edib.



Iyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib. Görüşdə paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulandı. Bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirildi.

Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olundu. Bildirildi ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.



“Tarixən Azərbaycan ərəb dövlətləri ilə sıx əlaqələrə malikdir”

Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Baş katibini qəbul edib



Prezident İlham Əliyev iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyti qəbul edib.

Əhməd Əbul Qeyt Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi, ölkəmizdə və paytaxt Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi. Qonaq Azərbaycanın əldə etdiyi nailiyyətlərin məhz dövlətimizin başçısı tərəfindən həyata keçirilən uzaqqörən siyasətin nəticəsi olduğunu vurğuladı. Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən Əhməd Əbul Qeyt Forumun aktual mövzuya həsr olunduğunu və tədbir çərçivəsində maraqlı müzakirələrin aparıldığını qeyd etdi. Qonaq Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlıq məsələlərinə toxundu.

Prezident İlham Əliyev tarixən Azərbaycanın ərəb dövlətləri ilə sıx əlaqələrə malik olduğunu, ölkələrimizin ortaq dini dəyərlər və tarix əsasında bir-birinə bağlı olduğunu bildirdi. Dövlətimizin başçısı 2007-ci ildə Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfərini və oradakı görüşlərini xatırladı.

Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. Sonda Əhməd Əbul Qeyt Ərəb Dövlətləri Liqası adından dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Iyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kollinda Qrabar-Kitaroviçi qəbul edib. Görüşdə Qlobal Bakı Forumunun önəminə toxunuldu, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulandı.

Tədbirin gündəliyinin çox geniş olduğu bildirildi. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edildi.



Prezident İlham Əliyev BMT Baş katibinin müavini qəbul edib



Dünən Prezident İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Görüşdə dövlətimizin başçısı bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinin qeyd edildiyini, mart ayında Şuşada bununla əlaqədar konfransın keçirildiyini və bunun xüsusi rəmzi mənə daşdığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışib. Dövlətimizin başçısı Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini və ölkənin əsas inkişaf göstəricilərinin davamlı surətdə artdığını qeyd edib.

Prezident İlham Əliyev işğaldan azad

edilmiş ərazilərimizin bərpasının və yeni-dən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini qeyd edib, 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analogi hadisənin baş verdiyini bildirib.

Tatyana Valovaya Azərbaycana səfər etməkdən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda iştirakından, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.

Qonaq Azərbaycanda dövlət səviyyəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına xüsusi diqqət yetirilməsinin önəmini bildirib. O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolunun artırılmasına dair konsepsiya ilə çıxış etdiyini və bu xüsusda işlərin aparıldığını deyib.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur. Sorğunun keçirilməsində məqsəd Azərbaycan Prezidentinin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Bu baxımdan Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğu zamanı dövlətimizin başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına qayğısı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib. Eyni zamanda, STM-in Prezidentin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğusunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiqləyir. Bir sözlə, yenə də Azərbaycan Prezidenti İlham Əliyevin reytingi yüksək olaraq qalır. Sosioloji sorğu əsasında öyrənilən vətəndaş rəyi aşağıdakı kimi olub: Prezidentin müxtəlif istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3 faiz çox yaxşı, 10,5 faiz əsasən yaxşı), 2) xarici siyasət (84,8 faiz çox yaxşı, 13,8 faiz əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1 faiz çox yaxşı, 14,5 faiz əsasən yaxşı) qərarlaşıb. Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8 faizi tərəfindən çox yaxşı, 28,5 faizi tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib.

ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZILƏRƏ QAYĞI GÖSTƏRMƏK VƏTƏNDAŞLIQ BORCUMUZDUR

Göründüyü kimi, sorğunun nəticələri bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların

müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlət bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəl artmaqdadır. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Dövlət başçısı görüşlərində, çıxışlarında, müsahibələrində mütəmadi olaraq bildirir ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün ömək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: "Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox

ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Məsələn, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir. 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib. İkinci Qarabağ müharibəsinin iştirakçıları, yeni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq". Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən ay Bakının Sabunçu rayonunda şəhid ailələri və müha-

ribə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı da dövlətin şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni etməyə hazır olduğunu deyib: "Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək". Dövlət başçısı bildirib ki, Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər.

Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də bütün dövlət qurumlarına bir daha tapşırıq verərək bildirdi ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın: "Mən Prezident kimi bütün dövlət qurumlarına bunu tapşırıram, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim borcumuzdur". Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Və bu gün bu istiqamətdə ölkəmizdə icra olunan mühüm sosial proqramlardan biri olan şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin, o cümlədən mənzillə təminatı proqramı Prezident İlham Əliyevin tapşırığına əsasən ildən-ilə genişlənir. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq. Beləliklə, Prezident İlham Əli-

yevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksidir. Keçirilən rəy sorğusu Prezidentin demək olar ki, bütün fəaliyyət sahələrini əhatə etmişdir. Buna görə də əslində sözügedən sorğunun nəticələrini Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasi kursuna yüksək etimadı kimi də qiymətləndirmək olar. Çünki Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımların atılması məhz Prezidentin düşünülmüş siyasi fəaliyyəti nəticəsində mümkün olmuşdur. Təbii ki, bu amillər dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirməyə səbəb olmuşdur. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüylə xarakterizə olunur, daim milli maraqlara söykənir. Görünən odur ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Sözsüz ki, bu etimadın əsasında dövlət başçısının xalqın milli maraqlarına cavab verən siyasi kursa inam indeksidir.

RƏFİQƏ KAMALQIZI

Əgər Fransadakı milli azlıqlar baş qaldırsalar...

Fransadakı ermənipərəst dairələr bir daha fikirləşsinslər ki, ölkələrində yaşayan milyonlarla millətlər Yelisey sarayının qarşısına gələrək onun divarlarına öz qeyri-rəsmi bayraqlarını asıb müstəqillik tələb etsələr, nə baş verə bilər (?)

Ötən gün gecə saatlarında məlum oldu ki, Azərbaycanın Fransadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində "Qarabağa aparan yol" adlı filmin nümayişi zamanı erməni millətçiləri təxribat törətməyə cəhd göstərblər. Onlar təxribatın baş tutmaması üçün binaya hücum edərək Şuşa şəhəri və Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Ermə-



ni millətçiləri Fransanın "Qarabağa aparan yol" filminin çəkilişini və nümayişini təşkil etmiş "Ere TV" kanalına öz etirazlarını bildiriblər və bunu özlərinə məxsus vəhşilik üslubları ilə hiddət doğuran fakt isə diplomatik status daşıyan binaya hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradovanın xəsarət almasıdır. Qeyd edilir ki, polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb (!). Maraqlısı isə budur ki, Fransa kimi ölkənin polisi belə bir skandal olayın baş verəcəyini əvvəlcədən müəyyən edə bilməyib. Halbuki, bütövlükdə götürəndə bu kimi mərkəzlər və binalar gecə-gündüz xüsusi mühafizə rejimi ilə qorunur. Polisin hadisəyə gec müdaxilə etməsi isə əlbəttə ki, suallar doğurur...

Fransadan müstəqillik istəyən basklar və ya bretanlar başqa ölkələrdəki diplomatik binalarına hücum edərək öz separatçı bayraqlarını sə-

firlik divarlarına, lövhələrinə yapışdırırdı, Paris necə münasibət bildirirdi?

Olaya və onun baş verdiyi ölkəyə gəlincə isə bəzi çıxarışları etməyi lüzum gördüm. İlk olan sual isə belədir: əgər Fransanın başqa ölkələrdəki səfirlikləri, mədəniyyət mərkəzlərinə bənzər hücumlar olsa idi Paris haralara və necə şikayətlər edib cinayətkarların cəzalandırılmasını tələb edərdi?

Misal üçün, sabah Fransadan müstəqillik istəyən basklar və ya bretanlar başqa ölkələrdəki diplomatik binalarına hücum edərək Qarabağ separatçılarında olduğu kimi öz separatçı bayraqlarını səfirlik divarlarına, lövhələrinə yapışdırırdı, Paris necə münasibət bildirirdi?

Yeri gəlmişkən, onların da öz "orduları", "hökumətləri" və sairələri var, amma qəribədir ki, Fransa onları tanımır. Niyə tanımır? Cavabı bəsitdir - çünki həmin azlıqlara görə ölkədə bö-lücülük, separatçılıq və terrorçuluq təh-

lükəsi mövcuddur, ən əsası isə Fransa öz ərazi bütövlüyünün qorunması üçün hər şeyi edir. Maraqlıdır, Fransanın Azərbaycandan bu kimi məsələlərdə hər hansı fərqi varmı? Azərbaycan da 30 il boyunca separatçılığın, terrorun qurbanı olub və nəticədə öz gücü ilə bu stereotipləri məhv edib. Fransa isə əksinə, Azərbaycanda baş qaldıran separatçılara, Ermənistanın işğalçılıq siyasətinə dəstəyini açıq-aşkar dəstək göstərüb, özü də heç bir məntiqi qalmayan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi ola-ola (????!!)

Fransada korsikalılar, ya da nitsian qiyamçıları, həmçinin Savo və Elzas, hətta Normandiya və ya Oksitani separatçılara qarşı zaman-zaman tədbirlər görülür

Kimşəyə sirr deyil ki, bu gün Fransanın hər küncündə, hər bucağında, hər regionunda separatizm meyilləri mövcuddur. O da bəllidir ki, Fransada korsikalılar, ya da nitsian qiyamçıları, həmçinin Savo və Elzas, hətta Normandiya və ya Oksitani separatçılara qarşı zaman-zaman tədbirlər görülür. Səbəbi isə bir daha qeyd edək: separatçılıq meyillərinin qarşısının alınmasıdır və heç kim buna görə Fransa-ya "gözün üstündə qaşın var" deyə bilməz.

Ölkə, dövlət öz suveren ərazilərinin bütövlüyünü təmin edir. Milli azlıqlar sual edirlər ki, axı nəyə görə Fransaya yalnız frank millətinin nümayəndələri rəhbərlik edirlər və digər millətlərin nümayəndələri qalırlar bir kənarda? Onlar həmçinin iddia edirlər ki, hər biri ayrı-ayrı millətlərdir və fransızlar onları assimilyasiyaya məruz qoyurlar, həm mədəniyyətlərini, həm də milli kimliklərini məhv edirlər.

Rövşən RƏSULOV

P.S. Bundan sonra isə baş verən məlum hadisəyə görə Fransadakı ermənipərəst dairələr bir daha fikirləşsinslər ki, ölkələrində yaşayan milyonlarla millətlər Yelisey sarayının qarşısına gələrək onun divarlarına öz qeyri-rəsmi bayraqlarını asıb müstəqillik tələb etsələr nə baş verə bilər (?). İndi isə buyursun fransız polisi və hüquq-mühafizə qurumları Parisdəki Azərbaycan Mərkəzinə edilən təxribatçı və vəhşi hücumla görə həmin o erməni separatçılara, terrorçularına qarşı ciddi tədbirlər görsünlər, Azərbaycan xalqı bunu gözləyir!

Ayhatu Mindaudu: "Qlobal Bakı Forumu dünya nizamına təhdidlərə müqavimət göstərmək üçün möhtəşəm platformadır"

Qlobal Bakı Forumu dünya nizamına təhdidlərə müqavimət göstərmək üçün möhtəşəm platformadır. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun iştirakçısı, Niger Respublikasının sabiq xarici işlər naziri, BMT Baş katibinin Kot-d'İvuardakı sabiq nümayəndəsi Ayhatu Mindaudu bildirib.

Forumun təşkilinə və keçirilməsinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını ifadə edən A.Mindaudu deyib: "Forumda qlobal təhlükəsizlik məsələləri, eləcə də onların dünya nizamına təsiri müzakirə edilir. Bugünkü forum sayca doqquzuncudur və mən təşkilatçıları bu son dərəcə mühüm tədbirin keçirilməsini davam etdirməyə çağırıram".



MEDIA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib



İyunun 17-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayilov Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri Kanat İskakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Əhməd İsmayilov ölkələrimiz arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərimizə söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğunu bildirib.

Kanat İskakov rəhbərlik etdiyi qurum, habelə ölkəsində media qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər barəsində məlumat verib və bu baxımdan "Media haqqında" Azərbaycan Respublikası Qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan və Qazaxıstan Respublikaları arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı istiqamətində maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

TƏRS BAXIŞ+ÖZƏL+FOTOFAKT

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransın nümayəndələri Şuşaya səfər edəblər



silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzrlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdaraq qəsb edilib.

Daha sonra qonaqlar Şuşa qala divarlarını ziyarət edəblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənəhli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonda konfrans iştirakçıları Cıdır düzündə olublar. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad edəblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfransın iştirakçıları iyunun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəblər.

verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistanı apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana getirilib və Bakıda İnqəsəfət Muzeyinin heyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Sonra konfrans iştirakçıları Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri olan Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Nətvəna məxsus, XIX əsrə aid evlə tanış olublar. Bildirilib ki, kərpic və çaydaşlarından inşa edilmiş tarixi memarlıq abidəsi 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb. 1987-ci ildə binada əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Nətvəna adına Qarabağ fi-



Səfər çərçivəsində qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri - Nətvəna, Bülbül və Üze-

yir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Məlumat

lialı burada fəaliyyət göstərib. Qeyd olunub ki, Şuşa şəhəri Ermənistan

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tam hüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib. Ulu Öndər tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur.

İNSAN HÜQUQLARININ TƏMİNATI İLƏ BAĞLI GÜCLÜ HÜQUQİ BAZA FORMALAŞDIRILIB

Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Ulu Öndərin demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, həmçinin, dünya birliyinə fəal inteqrasiyanı müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan edib. Ölkəmizdə insan hüquqlarının təminatı ilə bağlı güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı irəliləyişlərlə müşayiət olunur. Ulu Öndər tərəfindən imzalanan "İnsan və vətən-



daş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş və bu sahədə qanunvericilik və institusional islahatlara təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

DÖVLƏTİMİZİN ALI MƏQSƏDİ VƏTƏNDAŞLARININ LAYİQLİ HƏYAT ŞƏRƏİTİNİN TƏMİN EDİLMƏSİDİR

Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Azərbaycan Respublikasının İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulub və bu normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğu təmin edilib. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına və-

rilən dəyərin əsas göstəricisidir. Azərbaycan Konstitusiyasının 12-ci maddəsində də göstərilir ki, insan hüquq və azadlıqlarının təminatı, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açmış oldu. Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə, Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhəlinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Nəzakət Ələddinqızı



MEDIA-da AŞ Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupu ilə görüş keçirilib

İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Əhməd İsmayılov "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, "Media haqqında" Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tə-

dbirlər haqqında geniş məlumat verib.

İcraçı direktor qonaqların diqqətinə çatdırıb ki, "Media haqqında" Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən yüksək səviyyədə müdafiə edilməsi, medianın fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması üçün etibarlı hüquqi baza rolunu oynayır.

Martin Ehnberq və digər qonaqlar Azərbaycanda media sahəsində aparılan islahatlar və "Media haqqında" Qanun barədə ətraflı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirib, islahatlarla bağlı fikirlərini bölüşüblər. Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

"Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir"

"Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir. Eyni zamanda, bu Bəyannamə Türkiyə və Azərbaycanın qardaşlıq rəmzidir, Ulu Öndər Heydər Əliyevin söylədiyi: "Bir millət, iki dövlət" şüarının, böyük Atatürkün ifadə etdiyi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" - kəlməsinin bariz nümunəsi və tərənnümüdür, iki qardaş ölkənin imkanlarının birləşdirilməsidir, hər gün, hər saat daha da artan yaxınlaşmanın kulminasiyasıdır". Bunu "Səs" qəzetinə açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsində qardaş Türkiyə dövləti bizlərə çox böyük mənəvi və siyasi dəstək verdi, hər zaman yanımızda oldu, Qarabağın işğaldan azad edilməsini bizim qədər istədi: "Bu gün yenə bərabərlik, yenə bərabər addımlayırıq, yenə dünyaya, regiona mesajlarımızı bərabər veririk. Şuşa Bəyannaməsi həm də Qars müqaviləsinin 100 illiyində imzalandı. Bu da simvolik bir məqamdır və eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan və Türkiyə tarixin bütün mərhələlərində bir yerdə olublar və bu



gün də həmin ənənə davam edir. Dünən həm də Qurtuluş günü idi, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdış günü idi. Biz zətin bütün uğurları, Azərbaycanın son illərdəki inkişafını məhz Qurtuluş gününə borcluuyuq. Həmin gün olmasaydı, Ümummilli Lider Heydər Əliyev qayıtmısaydı bugünkü uğurlarımız da olmazdı. Amma o qayıtdı və Azərbaycanı xoş gələcəyə doğru apardı. Bu gün Ulu Öndər Heydər Əliyevin təməl qoyduğu siyasət davam edir və bütün qələbələrımız də həmin doğru siyasətin nəticəsidir. Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Şuşa Bəyannaməsinin olduqca böyük tarixi və siyasi əhəmiyyəti var. Eyni zamanda, hesab edirik ki, Türkiyə və Azərbaycan arasındakı xoş münasibətlər bundan sonra da eyni dinamika üzərindən davam edəcək və qardaşlığımız əbədi olacaqdır."

Gülyana

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumu Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Belə ki, qardaş ölkə mediası Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində iştirakına və dövlətimizin başçısının dərin məzmunlu nitqinə ətraflı yer ayırıb. Anadolu və İHA xəbər agentlikləri, "TRT Haber", "A Haber", "Haber Global" telekanalları, "Yeni şafak", "Sabah", "Hürriyyət" və digər qəzetlər, o cümlədən əyalətlərdə fəaliyyət göstərən media qurumları məlumat veriblər.

Dünyanın nüfuzlu KİV-ləri IX Qlobal Bakı Forumundan yazır


Türkiyə mediası: Prezident İlham Əliyev Ermənistanla əsassız iddialarına görə bir daha sərt xəbərdarlıq etdi!

ki, Albaniya Prezidenti Ilir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurbəşvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qəbreysus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya və digər ali qonaqlar forumun fəal iştirakçıları olublar.

Dövlətimizin başçısının Forumdakı dərin məzmunlu nitqindən ayrı-ayrı hissələrə müraciət edən Anadolu Agentliyi yazır ki, çıxışında keçmiş Qarabağ münaqişəsinin süni şəkildə yaradılması və hazırkı regional proseslərə aydınlıq gətirən Prezident İlham Əli-



ილჰამ ალიევი - ე.წ. ზანგეზურის დერეფნის გახსნა რეგიონში მომავალი მშვიდობის ერთ-ერთი ფუნდამენტური ელემენტია



vey dedi: "Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistanla birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır. Həmin dərsləri yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir".

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazanan rəşadətli Qələbədən sonra bölgədə yaranmış yeni situasiya, normalaşma prosesindəki vəziyyətlə bağlı fikir və mülahizələrinə diqqətlə yanaşan İHA xəbər agentliyi Forumdan olan məlumatı geniş təhlil əsasında ictimaiyyətə təqdim edib. Agentlik yazır ki, bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyi dəyişməzdir.

Məlumatı "Azərbaycan Prezidenti Əliyevdən Ermənistanla Qarabağ xəbərdarlığı! Qərbi Zəngəzur mesajı" sərlövəsi ilə təqdim edən "A Haber" telekanalının rəsmi saytı diqqətə çatdırıb ki, Ermənistan hakimiyyətinin əsassız iddiaları bölgədə yeni qarşıdurma riskləri yaradır. Regionda hər kəs üçün məqbul olan vəziyyət sülh cəhdlərini düzgün dəyərləndirməkdir.

Prezident İlham Əliyevin Forumdakı nitqindən mühüm ifadələri ekran manşeti kimi təqdim edən "Haber Global" telekanalının rəsmi saytında yer alan "Əliyev: Qarabağ məsələsinin həll edilməsi bölgədə sülh üçün bir fərsətdir" sərlövəsi məlumatda dövlətimizin başçısının qəti və dəyişməz mövqeyi geniş ictimaiyyətə çatdırılır.

"TRT Haber" telekanalı yaydığı efir və ya-



zılı materiallarında diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Qarabağa əsassız status iddiası ilə çıxış edən Ermənistanla bir daha sərt xəbərdarlıq edib.

Prezident İlham Əliyevin Ermənistanla əsassız iddialarına görə bir daha sərt xəbərdarlıq etdiyini bu və ya digər formalarda diqqətə çatdıran qardaş ölkə mediasında, eləcə də mövzu ilə bağlı geniş məlumatların yayıldığı efir materiallarında, analitik təhlillərdə, eləcə də Forumda aid digər məlumatlarda Azərbaycanın böyük uğurlarına, beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə, eləcə də Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinə toxunulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Belə ki, Gürcüstanın "24news.ge", "interpress.ge", "aktual.ge", "gaxa.ge", "kavkasia.net" informasiya portalları, "1tv.ge" televiziya Azərbaycan Prezidentinin Forumdakı çıxışından xəbər hazırlayıblar.

Azərbaycan, gürcü, ingilis və rus dillərində yayılan xəbərlərdə Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu barədə Gürcüstan tərəfi ilə aparılan müzakirələr, Ermənistan tərəfinin destruktiv fəaliyyəti barədə fikirləri, eləcə də gürcü həkəri Salome Zurbəşvili ilə görüşü barədə oxuculara məlumatlar çatdırılır. Mətbuat Gürcüstan Prezidenti Salome Zurbəşvili və eks-prezident Giorgi Marqvelaşvilinin Forumdakı çıxışlarından materiallar yayıblar.

Azərbaycan Cumhurbaşkanı Aliyev'den Ermenistan'a Karabağ uyarısı! Batı Zengezur mesajı

DÜNYA

Giriş Tarihi: 16.06.2022 14:28 Güncelleme Tarihi: 16.06.2022 14:29

ABONE OL

Google News




Azərbaycan Cumhurbaşkanı İlham Aliyev, Ermenistan'ın Azərbaycan'ın toprak bütünlüğünü sorgulamaya devam etmesi halinde, Azərbaycan'ın da Ermenistan'ın toprak bütünlüğünü sorgulayacağını belirterek, "Ermenistan Karabağ'daki Ermeniler için statü talep ediyorsa, Azərbaycan neden Batı Zengezurlu Azərbaycanlılar için statü talep etmesin" dedi.

edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq", - deyər dövlətimizin başçısının çıxışı vurğulanıb.

Digər məqalələrdə isə Petro Poroşenkonun Rusiyanın Ukrayna-da apardığı müharibə, Ukrayna-nın Avropa İttifaqına inteqrasiyası barədə fikirlər də yer alıb.

Səudiyyə Ərəbistanının "Əl Eqtəsadi" və "Sa.investing" iqtisadi portalları Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumundakı çıxışının qlobal enerji məsələləri ilə bağlı məqamlarını yayımlayıb.

Məqalələrdə dövlətimizin başçısının Azərbaycanın enerji resurslarına ehtiyacın artması, Avropa-da Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatın daha çox olması barədə fikirləri yer alıb:



TRT HABER
Gündem
Türkiye
Dünya
Ekonomi
Spor
Yaşam
Özel Haber
Dosya Haber
Diğer

Aliyev'den, Karabağ için statü talep eden Ermenistan'a uyarı

[Fotoğraf: AA]

ABONE OL

Google News

Takip et: @trthaber

Azərbaycan Cumhurbaşkanı İlham Aliyev, Ermenistan'ın Azərbaycan'ın

Son Haberler
Tümü

- 21:32 Nijerya'da kaçırılan 36 kadın kurtarıldı
- 21:36 Sağlıkçılara mali hak düzenlemesi yasalaştı
- 21:21 Yunanistan'da muhalefet lideri Çıpras'tan hükümete uyarı: Kendimizi kandırmayalım
- 21:26 Aydın'da suç örgütü operasyonu: 9 tutuklama
- 20:41 Bahçeli: Üniversite sınavı yakın bir gelecekte kaldırılacak

BİR HİSSE MUTLULUK

Алиев: Азербайджан получил обращения от ряда европейских стран по вопросу поставок газа

вчера 0 1612

Несколько стран Европы обратились в течение последних месяцев к Азербайджану по вопросу поставок газа. Об этом заявил президент Азербайджана Ильхам Алиев, выступая на открытии Бакинского форума "Угрозы глобальному миропорядку".

Bundan başqa, Ukrayna və Moldovanın aparıcı KİV-ləri də IX Qlobal Bakı Forumuna geniş yer ayırıb. Moldovanın "Point.md", Ukraynanın "RBK-Ukrayna", "5.ua", "Pryamiy" və digər xəbər portallarında IX Qlobal Bakı Forumunun açılış mərasimi haqqında məqalələr yayımlanıb. Məqalələrdə Azərbaycan Prezidenti İlham

Əliyevin, Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun çıxışlarına geniş yer verilib.

Prezident İlham Əliyevin sitatına istinadla qeyd olunub ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. "Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni

"Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycan da böyük potensial var".

İqtisadi portalların yazılarında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji zonasına çevriləcəyi və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacağını da qeyd edib.


Məqalələrdə vurğulanıb ki, hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Yunanistan, Bolqarıstan və İtaliyaya ixrac olunur. Ukrayna müharibəsindən sonra Avropanın digər ölkələri də alternativ enerji mənbəyi kimi rəsmi Bakı ilə danışıqlar aparır. Qarşıdakı 4-5 ildə Azərbaycan TAP kəmərinin həcmi ikiqat artırmağı və 2026-cı ildə 50 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Yaponiyanın "ajmedia.jp" portalı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da öz işinə başlayan "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu barədə məlumatlar

Aliyev: "Ermenistan tərəfindən Dağlık Karabağ'ın statusu hakkında sözler duymaya başladık"

DÜNYA

Ana Sayfa / DÜNYA



Azərbaycan'da 9. Küresel Bakı Forumu'na katılan Azərbaycan Cumhurbaşkanı İlham Aliyev, "Biz Ermenistan tarafından Dağlık Karabağ'ın statüsü hakkında sözler duymaya başladık. Bu, tamamen sorumsuzca ve Ermenistan'ın kendisi için tehlikelidir" ifadelerini kullanarak, "Ermenistan, Azərbaycan'ın toprak bütünlüğünü sorgulamaya devam ederse, Azərbaycan'ın başka seçeneği kalmayacak ve Ermenistan'ın toprak bütünlüğünü sorgulayacaktır" dedi.

احصل على بونص إبداع يصل إلى \$5000

افتح حساب

للاطلاع على شروط الفروقات على

الخدمات: الذهب الفضة

علييف: دول أوروبية طلبت شراء الغاز من أذربيجان

18.06.2022 الساعة 19:00

بأكو (أذربيجان) - قال الرئيس الأذربيجاني إلهام علييف إن عدد من الدول الأوروبية طلبت شراء الغاز من بلاده مشيراً إلى أن أذربيجان تحتاج إلى زيادة الإنتاج أولاً لضمان الإمدادات الإضافية.

وفي وقت أراه، تشبه أذربيجان الغاز تركيا وجورجيا واليونان وإيطاليا وإيطاليا عبر خطوطها.

yayıb.

Yapon və ingilis dilində yayılan məlumatlarda Azərbaycan Prezidentinin Forumdakı çıxışına xüsusi yer verilib. Məlumatlarda Prezident İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu istiqamətdə görülən işlər, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə fikirləri öz əksini tapıb.

Prezident İlham Əliyevin sitatına istinadla qeyd olunub ki, enerji təminatı ilə əlaqədar Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır.

Məlumatlarda, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın yaşıl enerji zonasına və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçuya çevriləcəyi barədə fikri də yer alıb.

Ümid yerimiz, şəfa diləyimiz...

İlham Əliyev: "Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun"

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günün mənbəyi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Şəhəri gün hökumətin kabinetində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadad bəy Rəfibəyliyə tapşırıldı.

Ağxalatlılardan danışmaq istəyirəm...

Ağ xalat geyinənlərdən, insanların sağlamlığının keşiyində dayananlardan danışmaq istəyirəm. Ən çətin, məsuliyyətli, gecə-gündüzü olmayan peşə sahiblərindən-həkimlərdən, tibb işçilərindən danışmaq istəyirəm. Sağlamlığımızı, bütövlükdə taleyimizi etibar etdiyimiz ağ xalat geyinənlərdən danışmaq istəyirəm.

Onlar həqiqətən çətin bir peşənin sahibləridirlər. Çünki biz insanların sağlamlığıdır onların işinin mahiyyəti. Canlı varlıqlarla təmasdadır onlar. Bir kiçik səhv ilə həyatı təmamlanan, bir məsuliyyətli yanaşma ilə ölümdən xilas edilənlərdir onların işi.

İnsan amili... İnsan sağlamlığı bütün ağ xalat geyinənlərin fəaliyyətinin prioritetidir. Tək fəaliyyətininmi? Xeyr, insan amili həm də onların hər birinin insanlığa dəyəri, qiymətidir. Çünki bu dəyər olmasa, məsuliyyət olmaz, məsuliyyət olmasa, insanlar sağlamlığını-həyatlarını itirirlər.

Müstəqilliyimizin səhiyyəyə töhfəsi

Müstəqillik illərində ölkəmizdə tibb işçiləri üçün hərtərəfli şərait yaradılmışdır. Müstəqilliyimizin bərpası illərindən bu günədək yüzlərlə hospital, xəstəxana, klinika, həkim ambulatoriyası və tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Əgər sovet imperiyasının əsarətində olduğumuz illərdə ölkəmizdə baxımsız, bu səbəbdən də geridə qalmış sahələrdən biri səhiyyə sistemi idisə, bütün tibb ocaqları köhnəlikdən miskin vəziyyətə düşmüşdüsə, müasir avadanlıqlar səhiyyə-mizdən çox uzaqlarda qalmışdırsa, müstəqilliyimizin bərpasından sonra bütün bunların da bərpasını gördük. Ən ucqar kəndlərimizdən tutmuş şəhərlərimizədək səhiyyənin inkişafı diqqətdə saxlandı. İnsanların sağlamlığı ön plana çıxarıldı. Müstəqil dövlətimiz öz vətəndaşlarının sağlamlığını bütün digər məsələlərdən üstün tutdu. Çünki onlar sağlam olardırsa, cəmiyyətimiz inkişaf edə, müstəqil dövlət quruculuğumuz irəliləyə bilərdi. Buna görə də insan sağlamlığı dövlətimizin siyasi xəttinin əsasını təşkil etdi.

Bu gün ölkəmizdə səhiyyənin inkişafı hər bir tibb ocağında açıqca görünür. Əvvəlki illərdə hansısa bir xəstəlik üçün xarici ölkələrə üz tutan vətəndaşlarımızın bu gün tibb ocaqlarında yüksəkixisaslı həkimlər tərəfindən müayinə-müalicəsi aparılır və uğurlu nəticələr əldə olunur. İndi ölkəmizin səhiyyə ocaqlarında dünyanın ən müasir

tibbi aparat və avadanlıqları vardır ki, onların əksəriyyəti keçmiş SSRİ ölkələrində hələ də yoxdur. Yaradılan şərait həkim və tibb işçiləri qarşısında böyük məsuliyyət qoyur. Onlar dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıya öz əməli işləri ilə cavab verməyə çalışırlar.

Tibb işçilərimiz pandemiya dövründə

Biz onların vəzifələrini böyük məsuliyyətlə həyata keçirdiklərinin, gecəli-gündüzlü böyük məsuliyyətlə çalışdıqlarının pandemiya dövründə şahidi olduq. Həkim və tibb işçilərimiz, sözün həqiqi mənasında, həmin dövrdə əllərinə "silah" alıb bu gözəgörməz müharibə ilə mübarizə apardılar. Şahidi olduq ki, onlar günlərlə evlərinə gedə bilmədilər, günün bütün saatlarını çalışdıqları xəstəxanalarda insanların həyatda qalmasına həsr etdilər. Şahidi olduq ki, onları evlərində az-

yaşlı övladları



gözləyir, lakin onlar evə getməyə vaxt tapmırdılar. Çünki xəstəxanalardakı nəfəs darlığı yaşayan insanların hər birinin son ümid yeri həkimlər idi. Onların gözləri həkimlərin gözlərində idi, bu gözlər ümid diləyirdi, şəfa istəyirdi...

Günlərlə, aylarla tibbi maskanı çıxara bilməyən həkim və tibb işçilərimizin üzündə onun iz saldığının şahidi olduq. İzlər sonralar da onların üzlərində qalmışdı. Həmin görüntülərin özü bu peşə sahiblərinin öhdələrinə düşən işi böyük məhəbbətlə yerinə yetirdiklərinə, insanlara olan sevgisinə, onların yaşaması üçün mücadilə aparmalarına bariz nümunə idi.

Biz onlarla həkim və tibb işçilərimizi itirdik pandemiya dövründə. Onlar "Covid-19"-dan əziyyət çəkən xəstələri bu bələdan xilas edərkən özləri bu bəlaya düşər oldular. Onları xilas etmək mümkün olmadı. Günlərlə bu xəstəliyi daşıyan insanların arasında olmaları həyatlarını sona yaxınlaşdırdı. İnsanlara şəfa verənlər iş başında-cə həyatlarını itirdilər.

Həkim və tibb işçilərimizin pandemiya dövründə fəaliyyətləri təqdirəlayiqdir. Onların hər biri həmin ağır dövrlərdə əllərindən gələni əsirgəmədi. Bu əsnada peyvəndləmə işlərini uğurla, sistemli şəkildə həyata keçirən həkim və tibb işçilərinin də



fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Onlar arasında bu iş üçün ayrılmış xüsusi tibb ocaqlarında dayanmadan çalışanlar da var idi, səyyar şəkildə şəhərbəşəhər, kənd-bəkənd gəzib vəzifəsini yerinə yetirənlər də. Hazırda onlar yenə də bu sahədə fəaliyyətlərini davam etdirirlər.

Tibb işçilərimiz İkinci Vətən Müharibəsi dövründə

Bu gözəgörməz müharibə bitməmiş ölkəmizdə İkinci Vətən Müharibəsi başladı. 2020-ci ilin 27 sentyabrında Qarabağa yollandı igid oğullarımız. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabıtları ilə yanaşı, yüzlərlə könüllülər də vardı onların arasında. Həmin könüllülər içərisində isə həkimlərimiz vardı. Onlar gülləbaran yağışı altında yaralılarımızın köməyinə çatır, onların yaralarına şəfa bəxş edirdilər. Öz vəzifə borcunu yerinə yetirərək yaralanan və həyatını itirən neçə-neçə həkim və tibb işçilərimiz də oldu.

Müharibə dövründə çalışdıqları səhiyyə ocaqlarında da gecəli-gündüzlü vəzifələrini layiqincə yerinə yetirən hə-

mələri ilə ikinci Zəfəri yaşayacaqlar.

Bir həkim yüzlərlə sağlam insandır

Bu gün həkimlərimizdən söhbət açdıq. 17 iyunda bayramlarını qeyd edən tibb işçilərindən. O gün onlarındır, böyük bir ordu olan tibb işçilərimizin. Hər birimizin ümid yeri, şəfa diləyimiz olan tibb işçilərinin. Gecə-gündüz müraciət etdiyimizdə hətta evlərinin qapılarını belə üzümüzə açan, nazımızı çəkən, bizə min bir nəvazişlə yanaşan, yeri gələndə əlləri qanımıza bulaşan, yaralarımıza toxunan, lakin bundan heç də narahat olmayan tibb işçilərimizin. Həqiqətən də onlar arasında öz peşəsinin əsl sahibi olanlar sayəsizdir. Belələrinin haqqı hər birimizin üstündə çoxdur.

Onların fədakar əməkləri dövlətimiz tərəfindən daim qiymətləndirilib. Həkim və tibb işçiləri yüksək adlara, mükafatlara layiq görüblər. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib, səhiyyə ocaqlarına yeni tibbi texnologiyalar tətbiq olunub. Kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusi-lə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub.

Heydər Əliyev Fondunun diabetli, talasemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur. Bütün bunlar isə səhiyyənin nüfuzunu artırır, həkimlərə qarşı böyük inam hissini formalaşdırır.

Həkimlərin fəaliyyətinin daha da səmərəliliyi üçün onlar xarici ölkələrdə təcrübə, peşə kurslarına göndərilirlər. Müsəqilliyimizin bərpasından sonra tibb işçilərinin əmək haqları dəfələrlə artırılıb. Elə ötən ay həkimlərimizin əmək haqlarına xüsusi artırımların əlavə edilməsini müharibədən yeni çıxmış bir ölkənin bu sahəyə göstərdiyi böyük dəyər kimi qiymətləndirməliyik.

Bir həkim yüzlərlə sağlam insandır. Nə qədər yerində söylənmiş bir fikirdir. Bəzən yüz nəfər bir yerə yığılıb bir işin öhdəsindən gələ bilmədiyi təqdirdə, bir həkim yüzlərlə insana öz qəlbindən, əllərindən şəfa bəxş edir. Belə isə onları qorumaq da, onlara böyük dəyər vermək, hörmətlə yanaşmaq da hər birimizin borcudur.

Bayramınız mübarək, əziz tibb işçiləri. Sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzulayır, həmişə sizə ümid edən, şəfa diləyən insanlara sağlamlıq bəxş etməyinizi, bununla qürur duyduğınızı arzulayırıq.

Mətanət MƏMMƏDOVA

Niyə avtobus sürücüləri dayanacaqda saxlaya bilmir?



"Son zamanlar taksi fəaliyyəti ilə məşğul olanlarla yanaşı, taksidən istifadə edən insanların sayında da artım müşahidə olunur. Bu, təbii. Çünki hər bir məsələ iqtisadiyyatda olduğu kimi tələb və təklif qanunu ilə tənzimlənir. Yəni, taksidən istifadə edənlər çoxaldıqca, taksi sürücülərinin sayının artması da normaldır". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

ləblərini pozmağa və ümumi hərəkət iştirakçıları üçün maneə yaratmağa da icazə vermir. Bura yolun hərəkət hissəsini və ya piyada səkilərini zəbt etmək daxildir ki, bu da yolverilməzdir. Bunların hər birinə görə İnzibati Xətlər Məcəlləsinin 346-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq 20 manat məbləğində cərimə nəzərdə tutulur.

Taksilərin və yaxud digər nəqliyyat vasitələrinin avtobus dayanacağına saxlaması halı isə daha təhlükəlidir. Belə ki, İnzibati Xətlər Məcəlləsinin 346-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq avtobus dayanacağı və ona 15 metr yaxın ərazidə qaydaları pozan sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulur. Avtobus dayanacağı zəbt olunanda, sürücü məcbur olaraq yolun hərəkət istiqamətində saxlamalı olur.

Bu zaman da sənişinlərin və piyadaların təhlükəsizliyi sual altında qalır".

Araz Əsgərli sözüne belə davam edib: "Çox təəssüflər olsun ki, belə situasiyalarda dəfələrlə piyada vurma hallarının şahidi olmuşuq. Bir daha sürücülərdən xahiş edirik ki, özlərinin parklanma ehtiyaclarını digər insanların haqq və hüququna müdaxilə etmədən, həyatlarını təhlükəyə atmadan icra etsinlər.

Nəzərə alsaq ki, paytaxt ərazisində baş vermiş yol nəqliyyat hadisələrinin mütləq əksəriyyəti də ele piyada vurma hadisələridir. Piyada vurma hadisələrinin özünün də təhlili onu göstərir ki, bu cür məsələlər piyadaların vurulması üçün münbit bir şərait yaradır. Bu halların qarşı-

3-ü 10 manata



Son vaxtlar şəhərimizin bazarlarında tez-tez eşitdiyimiz bir çağırış var: kənd toyuğu, 3-ü 10 manata. Adam ucuzluğa heyran qalır, vallah. Belə ucuzluq dünyanın harasında ola bilər ki? Bazarda, necə deyərlər, quş südü də var, tap, al. Bununla da hələ bəzən gileylənirik də. Deyinirik ki, bahalıqdır, qıtlıqdır, ay aman, ərzəq böhranı gözlənilir, biz necə olacağıq. Reallıq isə göz qarşısındadır. Toyuq, 3-ü 10 manata. Bundan artıq ucuzluq ta nə olmalıdır? Hər dəfə bu səsin gəldiyi istiqamətə baxanda və üst-üstə yığılmış toyuqları gördükdə xəyalən kəndlərimizə gedir insan.

Oradakı evlərin həyətlərində "ədəsi" yerə-göyə sığmayan toyuqlar gəlir göz önünə. Bağ-bağçanın yamyasıl otu, sahibinin istehsal etdiyi buğda ilə qidalanan, kəndin saf suyundan içən, təmiz havasını ciyərlərinə çəkən, günəşlə günəşlənib, ağacların altında kölgələnən bu toyuqlar əlbəttə ki, yerə-göyə sığmayacaqlar da. Həyət-bacada "ədə" ilə gəzməyib nə edəcəklər ki?..

Hələ gəl ki, rayona gedəsən, toyuq yemək fikrinə düşəsən və bir toyuq almaq istəyəsən. Gəl o toyuqların qiymətinə bax. Belə toyuqların birini heç 8-10 manata ala bilməzsən. Toyuq sahibi onları 12-15 manata təklif edir. "Bahadır",- deyəndə də başlayır toyuq denindən onun otuna, suyuna, dermanına, harada saxlanmasına, nə bilim ey, səhər saat neçədə yemləyib, axşam neçədə hinə qatmasından ki, ta sən qayıdıb bir söz tapıb deyə bilməyəsən, toyuğu alasan. Yox, əgər qiyməti 1-2 manat endirmək fikrinə düşdünse, qəti o fikirdə olma, vaz keç. Çün-

ki toyuq sahibinin buna cavabı belə olacaq: yox, o qiymətə satınca gəzir də həyətdə, kəsəmə uşaq yeyər.

Belə... Bazardakı kənd toyuqlarının bu qiymətə satılması elə o xatırlamadan sonra adama ucuzdan da ucuz gəlir. Düşünürsən ki, insanlar arasındakı fərqə bax. Bir toyuğu 15 manata deyib durana bax, 3 toyuğu 10 manata almaq üçün sənə yalvarana bax. Qəribədir, kaş ki, insanların hamısı bu qədər alicənab, üreyiaçıq, əliaçıq, vicdanlı olardı. Kəndlinin evinə, həyətinə, düz qapısına gedirsən, hələ sənə minnət də edir, bir toyuq üçün bir dastan söz danışır. Amma şəhərin ortasında axşam-dək günün altında özü də, toyuqları da bişən bu insanlar 3 toyuğu sənə 10 manata verir, üstündə də bir dünya xoş söz, gülərüz, gülüş, səmimiyyət...

Necə yan keçəsən, bu toyuqlardan almayasan? Alırsan da, bəzən ehtiyacdən, bəzən də maraqlıdan alırsan. Hələ bir gedib qonşulara-qohumlara da haray salırsan ki, a kişilər, durmayın, qaçın bazara 3-ü 10 manata toyuqdan qalmadı. Özün də aldığın həmin toyuqları sevincərkək ikisini soyuducuya yerləşdirib, birini qoyursan qazana. Düzdür, bişməsi üçün bir az qaz israfın olacaq, özün də xeyli gözləyəcəksən, lakin sonda süfrəndə toyuqdur da, nə dəxli ki... Kənd söhbəti süfrə arxasında da düşüncək, bilərəm. Yəni həmin toyuqların bahalıqından, toyuq sahibinin toyuğuna verdiyi qiymətdən xeyli danışılacaq. Elə bu əsnada da sən 3-ü 10 manata olan toyuqlarından birini yeyib bitirmiş, ağzını silmiş olacaqsan. Allaha şükür edib, ayağa qalxıb iş-gücünün arxasında gedəcəksən. Budur, toyuğu satan da qazandı, alan da. Sən iştaha ilə yeyib qalxdın ayağa, o da pulunu qoyub cibinə yolladı evinə.

Bəs gəl görək kəndli nə etdi? Nə edəcək, toyuğu nə sənə satdı, nə də kəsib özü yedi. Toyuq elə oraldaca gəzir... Kənddən söhbət düşmüşkən, 3-ü 10 manata satılan bu toyuqlar görəsən hansı kənddendir? Səhərdən bəri toyuq sahibinin, nə bilim satanın tərifini haradan hara qaldırmışıq. O da toyuqlarını buğda, yaşıl otlar, tərtəmiz su ilə qidalandırır, yoxsa...

Hə, bax, bunu bir də yolumuz bazara düşəndə görək o satıcılardan soruşaq. Görək o toyuqlar hansı kənddendir, həyatda var olduqları dövrdə ağızlarına ot dəyibmi? Əksər insanların təmiz su tapıb içə bilmədikləri bir vaxtda o toyuqlar hansı sülardan içiblər? Başları bədənələrindən üzüləndək harada yaşayıb, gecələyib, gündüzləyiblər? Bunları bir soruşsaq, yaxşı olar. Səhv başa düşülməsin, xahiş edirəm, maraq xətrinə. Bunların heç birinin cavabını hələlikdə bilməmə də, bildiyim odur ki, sahibləri onları kənddəki toyuq sahiblərindən də çox istəyir. Bunu hamı görüb. Nə zaman görüb, bişəndə...

Mətanət MƏMMƏDOVA



Onun sözlərinə görə, paytaxtın müxtəlif ərazilərində taksilər üçün duracaqlar təmin olunub: "Amma biz deyə bilmərik ki, bu günün reallığında taksi xidməti ilə məşğul olan bütün taksi sürücülərinin tələbini ödəyəcək parklanma yeri var və yaxud da yaxın zamanlarda paytaxt ərazisində belə imkanlar tələbə uğun şəkildə təmin olunacaq. Əvvəla ona görə ki, bu məsələ bizim səlahiyyət dairəmizdə deyil. Reallıq isə bundan ibarətdir ki, həqiqətən də taksi fəaliyyəti göstərən şəxslər dayanma-durma qaydalarının pozulması hallarına tez-tez yol verirlər. Xüsusən də "Koroğlu" metrostansiyasının, "Şamaxinka" və 20 yanvar dairəsində vəziyyət o qədər mürəkkəbdir ki, biz həmin ərazilərdə gündəlik daimi naryadlar ayırmışıq. Bu cür ərazilərin isə siyahısını artırmaq olar. Yəni bu məsələ paytaxtın yol hərəkəti ilə bağlı ən ciddi problemlərdən biri kimi daim diqqət mərkəzindədir. Bu cür vəziyyətdə qanun isə dayanma-durma tə-

sini almaq üçün tövsiyələrimizə və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etmək lazımdır. Hər bir vətəndaşımızdan bu məsələlərə qarşı ictimai qınaq mövqeyi nəzərdən yanaşmağını və özünə qarşı tənqidi mövqedə durmağını xahiş edirik".

Ayşən Vəli

"Son anlaşma enerji sektorunun inkişafı baxımından vacibdir"

"Bərpa olunan enerji alternativlərindən istifadə edilməsi Azərbaycan üçün prioritet məsələlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, "Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı imzalanmış son anlaşma bütövlükdə bərpa olunan enerjinin istehsalının artırılmasına və ümumi istehlakda ənənəvi enerjinin payının azalmasına, bərpa olunan enerjiden daha çox istifadə edilməsinə daha çox imkan verəcək: "Bu bir mənalı şəkildə Azərbaycanla bərpa olunan enerji payının artırılması və bu istiqamətdə investisiyanın cəlb edilməsi baxımından vacibdir. Nəticə etibarilə xüsusilə də alternativ enerji mənbələrindən daha çox istifadə edilməsi və eyni zamanda bu mənbələrdə istehsalın təşviq edilməsinə şərait yaradacaq. Məhz bu səbəbdən son anlaşma enerji sektorunun inkişafı baxımından vacibdir. Bu isə ondan xəbər verir ki, Azərbaycan bərpa olunan enerji sektoruna daha çox xarici investisiyanın cəlb edilməsi ilə bağlı hədəflərə nail olur".

Banuçiçək Hüseynli



Iqtisadçı bildirdi



Dövlət başçısının Sərəncamı ilə Məmmədabad-Genişənd avtomobil yolunun tikintisinə 1,0 (bir) milyon manat ayrılıb



Zəngin potensiala malik Zolan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan müvəffəqiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur.

"Azərbaycanda ən müasir yol infrastrukturunu yaradılacaq", - deyən dövlət başçısı tərəfindən bu sahəyə ayrılan diqqət nəticəsində respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektləri və geniş şəbəkəli nəqliyyat sistemi yaradılıb. Hazırda isə dinamik tempə həyata keçirilən global layihələr və Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı ölkədə etibarlı və dünya standartlarına cavab verən nəqliyyat sistemini təmin edib. Bu gün respublikada nəqliyyat-yol kompleksinin inkişafı istiqamətində görülən işlər, o cümlədən, magistral avtomobil yollarının bərpası, ən ucqar kəndlərə yolların çəkilməsi və s. istiqamətində reallaşan layihələr dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

Bu sahəyə ayrılan diqqətin nəticəsidir ki, müasir yol infrastrukturunu ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, eləcə də xalqın sosial

rifahının yüksəldilməsinə öz töhfəsini verir. İyun ayının 9-da dövlət başçısının "Saatlı rayonunun Məmmədabad-Genişənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" imzaladığı Sərəncamı görülmə işlərinin davamının təzahürüdür. Sərəncama əsasən, dörd min nəfər əhəlinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad-Genişənd avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Qeyd olunan Sərəncamdan iki gün əvvəl isə dövlət başçısının "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

"YOL OLMAYAN YERDƏ İNKİŞAF DA YOXDUR"

Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin



uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirib. Son illərdə bütün növ nəqliyyat infrastrukturalarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görüldü, nəzərdə tutulan infrastruktur layihələ-



Müasirlik və inkişafımızın göstəricisi: yol infrastrukturu

rinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunub. Əminliklə demək olar ki, respublikanın nəqliyyat sistemi əhəmiyyətli dərəcədə genişləndi. Beynəlxalq yol-nəqliyyat sistemi ilə yanaşı, respublikadakı, magistral, həm şəhərlərə, həm də kənd yollarının tikintisi, təmiri geniş vüsət alıb. "Yol olmayan yerdə inkişaf da yoxdur", - deyər Prezident İlham Əliyev bildirib. Yol-nəqliyyat infrastrukturunun yeniləşməsi ölkəmizin sosial-iqtisadi inkişafına, əhəlinin ümumi yaşayış səviyyəsinə təsir göstərir. Bütövlükdə, ölkədə yol-nəqliyyat infrastrukturunun davamlı inkişafı əhəlinin sosial-mədəni və sosial-iqtisadi vəziyyətinin yüksəlməsinə xidmət edir.

PIYADALARIN TƏHLÜKƏSİZLİYİ VƏ RAHATLIĞI TƏMİN OLUNUB

Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, təqdirəlayiqdir. Ulu Öndər Heydər Əliyevin yolu təkcə mədəniyyət və iqtisadiyyat deyil, həm də bütövlüklə həyat mənbəyi hesab etməsi əbəsdəyildi. Müasir dünyamızda paytaxt Bakı ilə yanaşı, bölgələrdə uzanan müasir yollar ölkə əhalisi-

nin təhlükəsizliyini və rahatlığını təmin edir. Bu həm də məhsulun itkisiz daşınmasına şərait yaradır və regionların sosial-iqtisadi inkişafına kömək edir. Yeni çəkilən və əsaslı surətdə yenidən qurulan yollar, tikilən yeraltı və yerüstü piyada keçidləri, avtobus dayanacaqları piyadaların təhlükəsizliyinin təmin edilməsində, rahatlığının təminində əhəmiyyət kəsb edir. Regionda yük və sərnişin daşımalarını xeyli yaxşılaşdırıb. bölgədə turizm və sosial-iqtisadi inkişafa təkan verib. Dünyada turist ölkəsi kimi tanınan Azərbaycana gələn turistlər rahat və müasir magistral yollarla səfərlərini uğurla başa vururlar. Belə ki, Qubanın Xınalıq kəndinə, İsmayılının Lahıc qəsəbəsinə, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksinə, Şəkinin Kiş Alban məbədinə və s. gözəl məkanlara rahat yollarla gedirlər.

"YOL HƏM MƏDƏNİYYƏTDİR, HƏM RAHATLIQDIR, HƏM MÜASİRLİKDİR, HƏM DƏ ÖLKƏNİN SƏVİYYƏSİNİ GÖSTƏRİR"

Bu gün Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakı ilə yanaşı, yenidən qurulan Qarabağda kənd və qəsəbələri birləşdirən yollar çəkilir. "Böyük qayıdış"ın ilk ünvanı olan Cocuq Mərcanlı yolundan sonra artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağa müasir avtomobil yolları çəkilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir". İndi qələbə qazanmış Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edənlər "ZƏFƏR yolu"ndan keçirlər. Bu yol bizim müasirliyimizin və inkişafımızın göstəricisidir.

Zümrüd BAYRAMOVA



Gücsüz birisini təsəvvür edirsinizmi? Etdinizsə, bu şəxsin nə edəcəklərini də xəyalınızda canlandırma-lısınız. Gücü olmayan kəsin əlacı hədə-qorxuya, bir sözlə boş-boş danışmağa yetir, ermənilər kimi. Ermənistan və ermənilər 44 günlük müharibədə məğlub oldular, günahını, daha dəqiq desək səbəblərini də kənarda axtarmağa başladılar.

Gah erməni ordusundakı xəyanəti, gah silahların köhnə olduğunu, gah dostlarının onlara dəstək vermədiklərini, gah Azərbaycanın satılan İsrail və Türkiyə PUA-larını, gah Suriyalı terrorçuları, gah da Paşinyanın satqıncılığını bəhanə etdilər və birçə həqiqəti - Ermənistan ordusundakı hərç-mərcliyi, döyüş ruhunun zəifliyini, Azərbaycanın müasir ordusu ilə döyüşmək qabiliyyətinin olmadığını, azərbaycanlı əsgər və zabitlərin ürəyindəki vətənpərvərlik hissəsinin yüksəkli-yini etiraf edə bilmədilər. Niyə? Çünki, bu, ermənilərin 30 il ərzində şəninə mahnılar qoşduğu, dünyanın ən güclü (?!), yenilməz ordularından biri kimi təqdim etdiyi Ermənistan ordusu haqqında uydurduqları yalan-lar ilə bir araya sığmırdı.

Budur, həmin siyasət başqa formada,

başqa məzmununda yenə də davam etdirilir. Ermənistanın müdafiə naziri peşəkar ordu yaratmağın anonsunu hələ indi verir. Və bu ordunun ermənilərin düşündüyü kimi bir günə, bir ilə yaradılacağını da utopiya adlandırır. Amma revanşist ermənilər nəinki Zəngəzur qoruyacaqlarını, hətta Qarabağı - Şuşanı azad edəcəklərini, bir az da dərinə gedərək Goranboy rayonunun inzibati ərazisi sayılan, amma ermənilərin hələ də "Şaumyan" adlandırdıqları torpaqları da "Artsax"a qatacaqlarından dem vururlar. Biz İrəvanın azadlığı barədə danışırıq və bu müqəddəs işi görəcək yetərli gücümüzün olduğunu bəyan edirik. Amma ermənilər nə ilə, ara

Bu yerdə Ermənistan cəmiyyətinin başının xarab olduğunu da xüsusi olaraq qeyd etmək lazımdır. Niyə? Səbəbini demək olmaz. Ermənistanın rəsmi şəxsləri bir hədəfi söyür, asır-kəsir, müxalifət isə başqa bir tərəfin ünvanına cürbəcür hədələr yağdırır. Bəzən hər iki tərəfin bu məqamda uzlaşdığı hallar da olur. Erməni mətbuatı Rusiyanın Azərbaycan və Türkiyə ilə "dostluğu"nu tezliklə bitəcəyi proqnozunu verirlər. Maraqlı olacağını nəzərə alıb ermənilərin irəli sürdüləri digər arqumentləri təqdim edirik. Bəs Rusiya-Türkiyə və Rusiya Azərbaycan dostluğu ermənilərin təəbirincə necə bitə bilər? Ermənilər bunun da cavabını çox asanlıqla veriblər: Bunun üçün Rusiyanın Ukrayna müharibədə məğlub olması lazımdır. Bəs dünyanın tanınmış siyasət adamı bu barədə nə düşünür?

ABŞ-ın keçmiş dövlət katibi və "Soyuq Müharibə" zamanı ABŞ-Çin yaxınlaşmasının memarı Henri Kissincer "The Sunday Times" qəzetinə müsahibəsində deyib ki, "Ukraynada müharibənin sonunda Ukrayna

Rusiyanın dağılması niyə qaçılmazdır?

Kissingerin düşüncələri



şiklik nə dərəcədə təsirli ola bilər? Onun ABŞ-ın daxili siyasi həyatına real təsiri praktiki olaraq sıfırdır. Amma burada bütün məsələ keçmiş tanınmış siyasətçiləri korlamaqda çoxdan təcrübəyə malik olan Rusiyanın onun vasitəsilə nə dediyini anlamaqdadır. Almaniyanın keçmiş kansleri Şröderin uğurlu alınması nümunəsi yalnız ən çox istinad edilən nümunədir.

Kissingerin bu bəyanatının "Rusiya Günü"ndə müzakirə olunması xüsusilə əlamətdardır.

üçün bir yer tapıldığı kimi, Rusiya üçün də yer tapılmalıdır". Yeni müharibəni dayandırmaq üçün hər iki ölkənin maraqları nəzərə alınmalıdır. Kissincer haqqında nə istəsəniz deyə bilərsiniz, lakin onun mesajlarına məhəl qoymamaq səhv olardı. Xüsusilə indi və xüsusilə SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrin vətəndaşları üçün. "İndi maraqlı sual meydana çıxır, bu müharibəni necə bitirmək olar? Müharibənin sonunda Ukrayna üçün olduğu kimi, Ru-



Bəli, 1990-cı il iyunun 12-də RSFSR-in dövlət suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu, tamamilə fərqli bir Rusiya idi. Demokratik, imperiya ideyaları ilə yüklənməmiş, həm də ona görə ki, sadəcə olaraq, onları həyata keçirəcək gücə malik deyildi. Əksinə, Yeltsin Rusiyası daha bir erməni dövləti yaratmaq üçün Ermənistanı dəstək verirdi. Özlərini "demokrat" adlandıranlar erməni separatizmini dəstəkləməklə sanki daha çox demokrat olduqlarını sübut etmək istəyirdilər. Halbuki, onlar separatizmi, terror dəstəkləməklə iç üzlərini göstərirdi, gələcəkdə daha aqressiv, qonşularını hədəfə alan, təcavüzə meyilli dövlətin formalaşacağı anonsunu verirdilər.

Bəli, Ermənistanı və dünyada yaşayan ermənilər hansı siyasətçidən daha bərk yapışacaqlarını hələ də müəyyən edə bilməyiblər. Ermənilər əvvəlcə Rusiyaya, xüsusən də onun liderlərinə "ləbbeyk" deyərək itaət edirdilər. Bu gün Ermənistanın düşdüyü vəziyyətə görə, Kremli ittiham edən ermənilər daha çox Putini lənətləyirlər. ABŞ siyasətçilərinə istinad edən, onların etəyindən yapışaraq sanki xilasedici kəmərdən yapışmış kimi bir tərz göstərən ermənilər Kissingerin fikirləri qarşısında da çəş-baş qalıblar. Kimə biət edəcəklərini də müəyyənləşdirə bilmirlər. Ona görə də gah nala, gah da mıxa döyürlər. Nalınız kimi, mıxınız da bol olsun, dəyər siz "hay"lar


V.VƏLİYEV

Ağcəbədi şəhərində yenilənmiş "Nar" mağazası fəaliyyətə başladı

Azərbaycanın bölgələrinə xüsusi diqqətilə seçilən "Nar"ın növbəti mağazası Ağcəbədi şəhərində xidmətə başladı. Yeni konseptli mağazada müştərilər "Nar" xidmətlərinə daha rahat qoşula və müxtəlif abunə əməliyyatlarını həyata keçirə bilər.

Müştəri yönümlü biznes siyasətindən çıxış edərək, "Nar" bütün ölkə boyunca mağazalarını yeniləyir və yeni mağazalar istifadəyə verir. Bu mağazalarda yalnız abunə xidmətləri göstərilir, eləcə də telefon və aksesuar satışı həyata keçirilir. Vahid konseptiya ilə yenilənən "Nar" mağazaları harada olmasından asılı olmayaraq hər ziyarətçiyə eyni proseduru və sorğu cavablandırmasını təqdim edir.

Qeyd edək ki, ötən ildən başlayan mağazaların yenilənmə prosesi 2022-ci ildə də davam edəcək. Yenilənəcək ma-



ğazaların mütləq əksəriyyəti bölgələri əhatə edir.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksində görə ölkədə lider mobil operatorudur.

Serj Saqrsyanın bəyanatı Ermənistan müxalifətini parçaladı?

Daşnak İşxan Saqatelyanın "lider" elan edilməsi revanşist hərəkətini söndürdü

Ermənistanın devrilmiş prezidenti Serj Sarqsyanın sosial şəbəkələr və özünə yaxın media vasitələri ilə səsləndirdiyi bəyanatı ölkə müxalifətinin parçalanmasının əsasını qoyub. Belə ki, erməni mediaseqmentində Sarqsyanın daşnak İşxan Saqatelyanı "müxalifətin lideri" kimi təqdim etməsi hazırda geniş müzakirə və qarşıdurma obyektinə çevrilib.


O, bu vasitə ilə revanşçıların digər qisminə rəhbərlik edən eks-prezident, illər əvvəl Ermənistanda Qarabağ cinayətkar klanının təməlini qurmuş Robert Koçaryanın qarşısına bəyən qoyub. Və yalnız Koçaryan deyil, eləcə də Paşinyan komandasından qoparaq müxalifətə keçmiş Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan da Serj Sarqsyanın bəyanatından sonra əməlli-başlı seyt-not vəziyyətinə düşüb.

Vanetsyan Robert Koçaryanı ittiham etdi

Elə gələn ilk növbədə məhz Vanetsyanın Sarqsyanın qərarına münasibətinə baxmaq və eyni zamanda Saqatelyanı "lider" elan edilməsi ilə bağlı fikirlərinə diqqət salmaq. "İşxançik (Saqatelyanı nəzərdə tutub R.R.) özünü lider hesab edir, indi də qoy vəziyyətdən çıxmaq üçün yollar axtarsın", deyərək Vanetsyan nədənsə son vaxtlar küçə yürüşlərində görünmürdü. Erməni medialarının yazdıqlarına görə, o, ortada bir neçə dəqiqəlik görüldükdən və kameralar qarşısında müsahibələr verdikdən sonra müxalifətin toplaşdığı "Fransa" meydanından yoxa çıxdı.

Erməni KİV-ləri Vanetsyanın daha bir mövzusunun bəhs ediblər. "Vanetsyan Koçaryandan açıq mətnlə tələb edib ki, hakimiyyətin dəyişiləcəyi halda hər hansı bir vəzifəni tutmağa hazırlaşsın və ölkənin idarəçiliyi ilə bağlı işlərə baş qoşmayacaq.

Yeri gəlmişkən, həтта iş o yərə çatıb ki, Artur Vanetsyan tələblərinin yerinə yetirilmədiyi halda hərəkətin sirlərini tərk edəcəyini deyib. Vanetsyanın fikrincə, bu gün müxalifətin digər qisminin on-



ların hərəkətinə qoşulmamasının əsas təqsirkarı Robert Koçaryandır", deyərək bildirilir.

Artur Vanetsyan: "Saqatelyanın özünü mikrofonu yapışdırıb və lider hiss edir, indi də vəziyyətdən çıxmasını yollarını axtarsın"

Saqatelyanın "lider" elan edilməsinə və Vanetsyanın hərəkət sirlərini tərk etməsi ehtimalına gəlincə isə jurnalistlərin "onu tərk qoymaq nə qədər doğrudur?" sualına belə cavab verib: "Ona nə lazım idi? O, özünü mikrofonu yapışdırıb və lider elan edib, indi də vəziyyətdən çıxmasının yollarını axtarsın".

Təbii ki, baş verənlərin kontekstində məhz daşnak İşxan Saqatelyanın da münasibəti maraq doğurur. Artıq erməni KİV-ləri onun fikrini maneələrə çıxarıblar. "Hər şeyi mənim boynumdan asıblar, özləri isə aradan sürüşüblər", deyərək onun sözügedən fikri sərləhvə-

yə çıxarılib.

İşxan Saqatelyan: "Biz buradayıq, onlar isə aradan sürüşüblər... Koçaryan aradan çıxdı, sonra oğlu aradan çıxdı, Vanetsyan isə bunları gördükdən sonra özü də aradan çıxdı"

Saqatelyan müxalifətin problemləri ilə bağlı danışır və deyir ki, onların taktika baxımından ciddi çatışmazlıqları var. Təbii ki, erməni mediaları da bunu nəzərdən qaçırmayıblar. Məsələn, bir fikrə diqqət yetirək: "Məsələ ondadır ki, Saqatelyan tərəfdarlarına hər şeyin yaxşı getdiyini təlqin etmək üçün təşəbbüs göstərmirdi ancaq öz də yaxşı bilir ki, artıq hərəkət tamamilə sönmür".

İndi onlar müzakirələr aparırlar ki, yaranmış situasiyadan necə çıxsınlar. Halbuki, Saqatelyan hələ də onlara yeni birləşmənin olduğunu iddia edir. Müzakirələr zamanı İşxan Saqatelyan həтта təəssüflənməyə də vaxt tapıb. O bildirir ki, hər şey onun boynunda asılıb: "Biz buradayıq, onlar isə aradan sürüşüblər... Koçaryan aradan çıxdı, sonra oğlu aradan çıxdı, Vanetsyan isə bunları gördükdən sonra özü də aradan çıxdı. "İşxan, indi özün çıxış yolu tap", deyərək özü-özünü məzəmmət edib.

Beləliklə, bir müddət əvvəl qədrəyən küyləri ilə İrəvan küçələrində həşir salan revanşistlərin bu cəhdləri də puça çıxdı və maraqlıdır ki, Serj Saqrsyan bir tərəfdən daşnakların baş qulduru İşxan Saqatelyanı "lider" elan edir, digər tərəfdən isə həmin fərd ortada tək qoyulur. Əlbəttə ki, bundan da təəccüb etməyə dəyməz. İlk növbədə revanşistləri idarə edən məlum dairələr artıq nəticənin olmadığını dərk edərək maliyyə və texniki imkanlarını dayandırırıblar. O cümlədən, pulla mitinqə çıxarılan xalqın bir kəsimi də müxalifətə inamını tamamilə itirib. Daha dəqiq desək, bu həmin müxalifətdir ki, vaxtilə iqtidarda olub və həmin xalqın qanını doya-doya içib. İndi isə həmin müxalifət növbəti siyasi uğursuzluğunu yaşayır və əslində ondan bezmiş sadə erməni xalqı da hazırda həmin müxalifətin parçalanmasını və məhv olmasını arzulayırdı...

Rövşən RƏSULOV

P.S. Maraqlıdır ki, aranı qatan Serj Saqrsyan isə "lider" elan etmə əməliyyatından sonra susur (?).



Elcin Bayramli

Dövlət orqanları yerli avtomobilləri niyə almır?

Bu günlərdə xəbər yayıldı ki, Naxçıvan Avtomobil Zavodunda elektromobillər yığılacaq. Əlavə olaraq həm bu zavodda, həm Neftçaladakı zavodda yeni modellərin yığılmasına başlanacaq. Bu zavodlarda uzun illərdir müxtəlif növ minik maşınları istehsal olunur. Lakin biz küçə və yollarımızda yerli avtomobilləri çox az görürük.

Sürücülərin çoxu qeyd edir ki, bu maşınlar arzuolunan keyfiyyətdə deyil, üstəlik kredit şərtləri uyğun deyil. Deyim ki, əvvəla bu maşınlar büdcə sinifi maşınlardır, bu səbəbdən keyfiyyətləri də orta səviyyədədir. Digər avtomobil markalarının da problemləri var və belə maşınların ustalarda qaldığını çox görürük. Üstəlik bunların çoxu 15-20 ilin, bəzən 30 ilin maşınlarıdır. Lakin insanlarımız onlara üstünlük verir, yerli maşınları yox. Burada çox saylı səbəblər var. Ən əsası isə yerli maşınların qiymətinin o qədər də ucuz olmaması, kredit şərtlərinin yüngül olmamasıdır. Əgər bu məsələ həll edilə, yerli maşınları alanların sayı artar.

Son vaxtlar tez-tez xəbərlər yayılır ki, köhnə maşınların yenilənməsi üçün xüsusi proqram hazırlanır. Belə ki, istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan maşınların sahibləri onları təhvil verib əvəzinə müəyyən məbləğdə vaucher alacaq, bu vauchərlə isə yeni avtomobili güşətlə ala biləcəklər. Bu proqram tətbiq edilsə, həm ölkənin çox köhnə olan avtomobil parkı yenilənmiş olar, həm də yerli avtomobillərin satışında böyük artım olar.

Məlum olduğu kimi, Azərbaycanda yığılan avtomobillərin qiyməti ortalama 15-20 min manat civarındadır. Əgər köhnə və yarasız maşınları 5-10 min manat dəyərində qiymətləndirərsə və yeni maşın almaq üçün yerdə qalan 10 min manatı 5-10 illik faizsiz kreditlə versələr, avtomobil sahibləri bunda maraqlı olarlar.

Yerli avtomobillərin ən böyük payı dövlət orqanlarında ola bilər ki, bu da müxtəlif səbəblərdən baş tutmadı. Bir neçə il əvvəl ölkə prezidenti dövlət orqanlarını yerli maşınlarla almağa çağırırdı. İlk vaxtlar bu çağırışa cavab olaraq bəzi dövlət orqanları öz ehtiyacları üçün yerli yığım maşınları alsalar da, sonralar bu proses dayandı. Sanki qısa müddətli bir kampaniya xarakterli olaraq qaldı. Bu gün biz əksər dövlət orqanlarının, idarə, təşkilat və müəssisələrinin maşınlarının xarici istehsal olduğunu görürük. Halbuki bu avtomobillər yerli maşınlardan 3-5 dəfə bahadır.

Həmişə müdirin və ya məmurun 50-100 minik maşında gəzməsi vacib deyil, dövlətin pulunu buna xərcləməyə dəyməz. Ona görə də, hesab edirəm ki, bu tələb rəsmi və qəti olmalıdır. Bütün dövlət təşkilatları yerli avtomobil almalıdır. Bu halda avtomobil sənayesi sürətlə inkişaf edərdi. Getdikcə ehtiyat hissələrinin çoxunun ölkəmizdə istehsalı tətbiq oluna və böyük bir sənaye sahəsi yaranar. Qeyd etmək lazımdır ki, Azərbaycanda demək olar ki, əksər sinif maşınlar yığılır - sedan, krossover, pikap, universal, xəçbək və s. Əgər dövlət orqanları, məmurlar, nüfuzlu şəxslər nümunə göstərərək bu maşınları alsalar, adi vətəndaşlar da alar.

Qadıldı ki, keyfiyyət məsələsinə, bu məsələ qiymətlə əlaqəli olan işdir. Məsələn, "NAZ Lifan" və "Xəzər" avtomobillərinin daha üstün modelləri də var, onların qiyməti digərlərindən bir neçə min manat baha olur. Əgər tələbat olsa, daha yuxarı klas maşınların yığılması da mümkün olar.

Üstəlik, məlum olduğu kimi, son illərdə ölkəyə xaricdən on minlərlə köhnə, işlənmiş elektromobil gətirilib. Əgər vaxtında burada elektromobil yığımını təşkil olunsaydı indi on minlərlə maşın satmış olardılar. Yenə də gec deyil. Bu maşınların böyük tələbat var. Xüsusən də, taksilərdə.

Yerli avtomobil sənayesinin inkişafı üçün 2 yol var. Birincisi qeyd etdiyimiz dövlət proqramının qəbul olunması və geniş miqyasda və sərfəli şərtlərlə tətbiqi, digəri isə dövlət orqanlarının yalnız yerli yığım avtomobilləri almasının xüsusi qərarla məcburi xarakterə salınması. Bu avtomobillərin tez-tez dəyişilməli olan əsas ehtiyat hissələrinin geniş miqyasda və ucuz qiymətə satış məntəqlərinin təşkil olunması bu işə böyük kömək olardı.

Üstəlik, Hacıqabulda və Gəncədə yük avtomobillərinin və kənd təsərrüfatı texniki qurğularının yığılması bu sənayenin inkişafına təkan verir. Bu işi genişləndirmək və ölkənin tələbatını tam ödəməklə yanaşı, digər ölkələrə ixrac da etmək olar.

SİYASİ RAKURS+FOTOLAR

Ermanın baş naziri Nikol Paşinyan ötən gün növbəti dəfə bəyan edib: Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyi elədir ki, dəhliz məntiqi olmalıdır. "Bu, qırmızı xəttidir" deyə baş nazir xəbərdarlıq edib. Paşinyanın sözlərinə görə, 2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, regionda yalnız bir dəhliz var, o da Ermənistanı Qarabağla birləşdirən Laçındır.

Yada salaq, eyni zamanda, üçtərəfli bəyanatda deyilir: "Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir".

Ötən ilin noyabrında Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edərək, "Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli, Transqafqazda iqtisadi əlaqələrin bərpası və blokun açılması üçün səylərin davam etdirilməsində rus diplomatiyasının artırıldığı"ni elan edib.

İyunun 9-da İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə danışıqların yekunu üzrə mətbuat konfransında çıxış edərək bildirib ki, "nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup müəhim irəliləyiş əldə edib". Rusiyanın xarici işlər naziri bildirib ki, dəmir yolu marşrutu razılaşdırılıb, hazırda yol marşrutu və qurulaq rejimlə bağlı razılaşma təmməlanmaq üzrədir. Bundan əlavə, Lavrov nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə işçi qrupunun görüşləri nəticəsində tərəflərin əldə etdiyi əvvəlki razılaşmaları bir daha təsdiqləyib. Sazişlərin məntiqi ondən ibarətdir ki, dəhlizin hər bir hissəsi keçdiyi ölkə tərəfindən idarə olunacaq.

Bu günlərdə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib ki, Zəngəzur dəhlizini təşkil edən avtomobil yolunun 35 faizinin və Horadiz-Ağbend dəmir yolunun 50 faizinin tikintisi tamamlanıb.

İrəvan Zəngəzur dəhlizini niyə bəyənmir- Rusiyalı iqtisadçı Aleksandr Razuvayev "Moskva-Baku" portalına müsahibəsində bunu şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksandr Yuryeviç, Ermənistan hakimiyyəti müntəzəm olaraq Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasında "dəhliz məntiqi"nin onlara uyğun olmadığını deyəndə nəyi nəzərdə tutursunuz?

- Ümumiyyətlə, 2020-ci ilin noyabrında Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri üçtərəfli bəyanat



Aleksandr Razuvayev:
"Rusiyanın rəsmi mövqeyi var- Qarabağ Azərbaycandır. İkinci Qarabağ müharibəsinin nəticəsi də bunu təsdiqlədi"

imzalayanda bunun dəhliz olacağı barədə, nəqliyyat və iqtisadi blokların açılmasının tərəfdarı olduqları barədə razılığa gəldilər. Bu məsələlərin həlli gözlənilmədiyi kimi ölkələr arasında işgüzar əlaqələr yaratmalı və xalqları bir-birinə daha da yaxınlaşdırmalıdır. Bu olmadan

Aydındır ki, Zəngəzur dəhlizi nə hələ də ehtiyac var. Bəli, farslar isə kifayət qədər çətin tərəflərdir. Azərbaycanın əsas hissəsindən İrandan keçməklə Naxçıvana marşrutun çəkilməsi daha çox təhlükəsizlik şəbəkəsinə bənzəyir, nə qədər ki Ermənistan pro-

Rus iqtisadçı: "Ermənistan Zəngəzur dəhlizinin açılmasına məcburdur"

heç bir şey olmayacaq. Ermənistan bu məsələyə "yaşıl işıq" yandırmasa, onun həqiqətən də qonşuları ilə münasibətləri normallaşdırmaq istədiyini söyləmək mümkün deyil.

Ermənistan ikinci Qarabağ Müharibəsindən və pandemiyadan sonra kifayət qədər zəifdir və nə qədər müqavimət göstərsə də, oynasa da, yenə də koridorla razılaşmalı olacaq. Təbii ki, Laçın dəhlizində də erməni nəzarəti olmayacaq.

Ermənistanın Zəngəzur dəhlizi məsələsində verdiyi sözə əməl etməməsi aydın görünür. Dəhlizin icrasının ləngiməsi sadəcə olaraq Ermənistanın zəif vəziyyətdə olduğunu göstərir. Düşünürəm ki, Ermənistan tarixin səhifəsini vərəqləmək, qonşuları ilə münasibətləri normallaşdırmaq və normal yaşamağa başlasa, daha yaxşı olar. İqtisadi inkişaf, əhalinin güzəranı, ölkədə müsbət sabitlik baxımından bu, ən düzgün seçimdir.

Ermənistanın baş naziri dəhliz məntiqinin qeyri-mümkün olduğunu deyəndə, daxili millətçi elektoratu sakitləşdirir, ikincisi, bunu gecikdirməklə nəyinsə ermənilərin xeyrinə dönə biləcəyini, nəyinsə deyəcəyini gözləyir. Amma heç nə dəyişməyəcək. Bu proses qeyri-müəyyən müddətə belə davam etməyəcək, baxmayaraq ki, o, məhz bunu etməyə çalışır. Bu, xüsusilə məhsuldar siyasət deyil. Bu yalnız ona gətirib çıxarır ki, Ermənistanın özü iqtisadi inkişafını və tərəqqini geridə qoyur. Axı o, ən zəngin ölkə olmaqdan uzaqdır və qonşularından xeyli zəifdir.

Ermənistan bu haqda düşüncəli, Azərbaycan artıq Zəngəzur dəhlizini təşkil edən dəmir yolunun öz hissəsinin yarısını çəkib. O, fəal şəkildə bu işi davam etdirir. Artıq İranla Azərbaycanın əsas hissəsindən, yeni Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən keçməklə Naxçıvana yeni nəqliyyat yolunun tikintisi ilə bağlı razılığa gəlinib.

sesi ləngidir. Bu ehtiyat variantdır.

- Ümumiyyətlə, Zəngəzur dəhlizi Ermənistan və bütün region üçün hansı imkanlar açacaq?

- Münasibətlərin normallaşması, nəqliyyat, iqtisadi və digər əlaqələrin inkişafı bütün qonşu ölkələr üçün müsbət haldır. Bunlar əlavə iş yerləri, investisiya layihələri. Putin bu haqda danışdı ki, hamı qalib gələcək, sərhəd bölgələrində yaşayanlar qalib gələcək. Və kilidin açılması prosesi nə qədər sürətli nəticə versə, bir o qədər yaxşıdır. Ermənistan isə onu ləngitdikdə, vəziyyəti daha da pisləşdirir. Belə çıxır ki, onların siyasətində iqtisadiyyatdan daha qədim bir prioritet var.

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün yeni imkanlar açacaq. Ən çox da Ermənistan üçün, ona görə ki, Qarabağ münasibətləri başlayandan sonra Türkiyə və Azərbaycan onunla sərhədlərini bağlayıb, diplomatik münasibətlər yoxdur.

Ona görə də Ermənistanın bloku açılacaq, onun Rusiyaya yeni nəqliyyat marşrutu olacaq. Azərbaycan isə öz eksklavi olan Naxçıvan Muxtar Respublikası ilə birləşəcək, həm də Türkiyəyə birbaşa marşrut əldə edəcək.

Rusiya üçün Zəngəzur dəhlizinin açılması, hətta ona qarşı təbii edilən sanksiyalarla bağlı indiki vəziyyətdən əvvəl və indi daha çox böyük əhəmiyyət kəsb edir. Və onun xüsusən də Rusiya üçün logistika zəncirləri və təchizatı ilə bağlı problemlər yarandıqdan sonra rolunu müəyyən mənada dünyaya pəncərə və strateji yoldur. Türkiyə malları da Mərkəzi Asiya ölkələri və Rusiya bazarlarına daxil olmaq üçün əlavə kanal əldə edəcək.

Ona görə də Rusiya, Azərbaycan, Türkiyə liderləri üçtərəfli bəyanatı həyata keçirmək üçün Ermənistanı hər cür sıxışdırmağa davam edəcəklər. Axı sivil liderlər həmişə sülhdə maraqlıdırlar.

- Bunu həm də Rusiya tərəfi-

nin Ermənistanın dəmir yolu infrastrukturunun, o cümlədən Sünikdə və digər regionlarda dəmir yolu xəttinin bərpası layihələrində iştirak etməyə hazır olması da göstərir. Müvafiq məqam Rusiya və Ermənistan liderlərinin aprelin 19-da ikitərəfli bəyanatında qeyd olunub.

- Bəli, Rusiya təzyiq göstərir. Rusiya şirkətləri Ermənistan və Azərbaycanla fəal əməkdaşlıq edir. Amma dediyim kimi, Ermənistan iqtisadiyyatda siyasət hökm sürür. Göründüyü kimi, 2020-ci ilin payızından sonra Cənubi Qafqazda vəziyyətin dəyişdiyini daxilən qəbul etmək və etiraf etmək onlar üçün çox çətinidir.

Rus məsəli var: "Pis sülh yaxşı müharibədən üstündür". Və bu tamamilə doğrudur. Putin, Əliyev və Ərdəğan göstərdilər ki, bunlar sözünün üstündə duran və rəqibini həmişə dinləyən siyasətçilərdir. Aydındır ki, onlar öz ölkələrinin maraqlarından çıxış edirlər, lakin onlar dinləyib anlamağa çalışırlar. Və əgər bədənə kompromis mümkün olarsa, bununla razılaşdırırlar. Həyat bunu yüz dəfə sübut etdi. Ona görə də Ermənistan bundan istifadə etməlidir.

- Ermənistan müxalifəti Paşinyana qarşı mübarizədə yeni mərhələyə keçib. O, kifayət qədər cəsarətliliklə müəyyən nəticələr əldə etdiyinə inandırır. Baxmayaraq ki, onlar obyektiv olaraq görünməzlər. Müxalifət indi diasporla, separatçılarla daha da sıx birləşmək, necə deyirlər, "Ermənistan, Artsax və diaspor" birliyi ideyasını həyata keçirmək üçün mübarizə aparmaq və həyata keçirmək üçün öz gənc kadrlarını axtarmaq niyyətindədir...

- Cənədləndirməyə çalışdıkları "Qarabağ klanı"nın ənənəvi millətçi yanaşması. Lakin onların qisas almaq şansı yoxdur. Əgər Ermənistan qisas ideyası əsasdırsa, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Çünki bu, ölkənin normal inkişaf etməsinə imkan ver-

məyəcək. Yaxşı, birdən-birə erməni tərəfdən revanş cəhdi edilsə, biz artıq 2020-ci ildə bunun necə bitdiyini görmüşük- müharibə necə dəyərlər bir qayıya olub.

Mənə elə gəlir ki, Ermənistan iqtidar və müxalifət razılığa gəlməyəcək, hansısa güzəştə getməyəcək, konsensus yaratmağa və parça gələcəyə doğru getməyə çalışmalıdır, çünki daimi daxili çekişmələr yalnız tənəzzülə, siyasi qeyri-sabitliyə gətirib çıxarır. Necə deyirlər, öz-özünə parçalanmış səltənət yıxılacaq. İnvestorlar xüsusilə həvəsli olmayanda və zəif, korruptsiyalı hökumət olanda bu pisdir. Suveren bir ölkə olan Ermənistanın ölkədən kənarda diasporadan daha çox asılı olan gücə malik olması yanlışdır. Adətən bunun əksi olur- hakimiyyət diaspora təsir edir, Ermənistan isə diaspor hakimiyyətə təzyiq edir.

Hesab edirəm ki, Ermənistan iqtidar və müxalifət də razılığa gələ bilməyəcək. Bu mənada mən perspektivlərə pessimist baxıram.


- Paşinyanın sülhpərvər gündəmi ilə müqavimət göstərmək şansları nə qədərdir?

- Yarıdan çox. Deyərdim ki, o, çox stabil, hətta şanslı da çıxdı. Və kim nə deyirsə desin, Qarabağla bağlı üçtərəfli bəyanatı imza atmağa gücü çatdı. İmzalamaşdı, Ermənistanın taleyi çox acınacaqlı olardı. İndi isə Paşinyan onilliklər boyu ölkəni daxildən korroziyaya salan, qonşuları ilə çəkişdirən lazımsız münaqişədən sonra ölkə üçün yeni, pozitiv tarix imkanlarını açıb.

- Bəs Ermənistan baş nazirinin Qarabağın statusu ilə bağlı açıqlamalarına necə baxırsınız?


- Revanşistlərin oyunu. Rusiyanın rəsmi mövqeyi var- Qarabağ Azərbaycandır. İkinci Qarabağ müharibəsinin nəticəsi də bunu təsdiqlədi.

**Müsahibə - Nana Xoştariya
Tərcümə - Elçin Bayramlı**



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.



Günəşli havada tor şəklində olan baş geyimlərdən istifadə etmək daha yaxşıdır



Yayın gəlişi pozitiv ovqat yaratsa da, Günəş şüalarının mənfi təsiri qaçılmazdır. Bu fəsildə daha çox günvurmaldan qorunmaq lazımdır. Bunun üçün bəzən müxtəlif papaq və çətiirlərdən istifadə olunur. Mütəxəssislər bildirirlər ki, Günəşə allergiyası, xüsusilə də açıq rəngli dərisi olanlar özlərini ondan qorunmalıdır.

Bu məsələ barəsində açıqlamasında Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova bildirib ki, həmçinin dərinin açıq yerlərində xal adlandırılan dəri törəmələri olarsa, onları Günəşdən mütləq qorumaq lazımdır: "Ona görə də ağ dəri, gözlərinin rəngi açıq mavi, saçlarının rəngi açıq, qızılı rəngli olanlar Günəşdən özlərini daha çox qorunmalıdır. Ona görə də şlyapa, baş geyimləri, üzü örtə biləcək dimdikli

baş geyimlərdən istifadə etmək məqsəduyğundur".

Bəzən papaqlardan istifadə edərkən düzgün material seçilmir. Həkim-dermatoloqun dediyinə görə, bu, baş dərisinin tərləməsinə və digər problemlərə aparıb çıxarır: "Hava keçirən papaq seçmək lazımdır. Gün altında baş dərisi tərləyir və bu da problem yaradır. Tərin ifraz etdiyi duzlar dəriyə qıcıq verir, müəyyən səpgilər yaradır və s. Günəşdən qoruyan papağı fasilələrlə qoymaq lazımdır. Tor və hörmə şəklində olan papaq və şlyapalar daha yaxşıdır. İsti havalarda həm üst, həm də baş geyimlərində dərinin nəfəs almasını təmin etmək üçün pambıq, kətan və digər təbii materialdan hazırlanan məsaməli baş geyimləri daha uyğundur".

Günəşli havada çox gəzmək saçlara da mənfi təsir edir, onu qurudur, parlaqlığını aparır. Ona görə də Günəş əleyhinə papaq və çətiirlərdən mütləq istifadə edilməlidir.

Azərbaycana meymunçığı ilə bağlı dərmanlar gətiriləcək



"Azərbaycana meymunçığı ilə bağlı testlər və dərmanlar gətiriləcək". Bunu SİA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır: "Meymunçığı ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçığının müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək".



Peres: "Avropa Superliqası hələ də canlıdır"

"Real"-ın prezidenti Florentino Peres Avropa Superliqası layihəsinin hələ də aktual olduğunu bildirib. Qol.az xəbər verir ki, funksioner bu barədə "Marca"ya açıqlamasında danışıb. O deyib: "Əlbəttə ki, Avropa Superliqası hələ də sağdır. İndi Lüksemburq məhkəməsində məsələ həll olunur.

Tezliklə məhkəmə olacaq, bizim qaldırdığımız məsələlərlə bağlı qərar veriləcək. Hesab edirik ki, Avropa Birləşmələri çərçivəsində öz aramızda yarışlar təşkil etmək hüququmuz var.

Biz başa düşürük ki, UEFA monopoliya-

dır. Lakin Avropa İttifaqında 27 üzv ölkə arasında rəqabət əsasdır. Çempionlar Liqasından kənarda qalmaqdan heç vaxt qorxmamışıq. Amma onlar bu barədə əvvəldən danışmışdılar".

Bekhem arvadını "topa tutdu": O səliqəsizdir

Məşhur ingiltərəli keçmiş futbolçu David Bekhem həyat yoldaşı Viktoriya Bekhem barədə danışıb. O, "Daily Express"-ə açıqlamasında deyib: "Mənim bir vərdişim var: boğazımı öskürməklə təmizləyirəm. Bu, onun xoşuna gəlmir. Mən çox təmizəm, o isə yox. Mən səliqəliyəm, o deyil.



Hər dəfə çimirdim (gülür). İnsanlar həmişə Viktoriyanın geyindiyim şeylərə, saçlarına və ya döymələrimə böyük təsir etdiyini düşünürdülər, amma mən dəbi

sevidim".

Qeyd edək ki, David Bekhem Viktoriya Bekhemlə 1999-cu ildə ailə qurub. Cütlüyün 4 övladı var.

ELAN

"Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7" ASC-nin Səhimdarlarının Ümumi Yığıncağı

"BİM-7" Səhimdar Cəmiyyəti 10 avqust 2022-ci il tarixində saat 10:00-da Bakı şəhəri 7-ci mikrayon Xarici Dairəvi küçəsi 3121 məhəllə ünvanında yerləşən binada səhimdarların növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyində müzakirə olunaçaq məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin idarə heyəti sədrinin 01.01.2021-01.01.2022 -ci ərzində cəmiyyətin fəaliyyəti haqqında hesabatı.
2. Cəmiyyətin maliyyə təftiş komissiyasının 01.01.2021-01.01.2022-ci ərzində cəmiyyətin fəaliyyətinin təftişi haqqında hesabatı.
3. Cəmiyyətin müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi.
4. Cəmiyyətin idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi.
5. Cəmiyyətin maliyyə-təftiş müfəttişinin seçilməsi.
6. Cari məsələlər.

Müşahidə Şurası

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

"ƏLİNCƏ" AZƏRBAYCAN XEYRİYYƏ CƏMİYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə bilər.

Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 3220